



Müharibə mövzulu filmlərin istehsalı başa çatıb

***“Həyat, deyəsən gözəldir”
 (“Fəryad” – II) tammetrajlı bədii filmi
üzərində işlər yekunlaşıb. Bu barədə
Mədəniyyət Nazirliyindən bildirilib.***

Məlumata görə, ekran əsərinin istehsal prosesi bir ilə qədər davam edib. Filmin istehsalata hazırlıq, çəkiliş prosesi 2021-ci ildə başa çatıb. Son aylarda isə montaj, səsləndirmə, dublyaj, rəng korreksiyası və digər işlər də görüleb.

“Qeyd edək ki, rejissoru Xalq artisti Vaqif Mustafayev olan ekran əsəri erməni işğalçıları-nın 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən bəhs edir.

Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Ermənistanın terroruna məruz qalan uşaqlarla bağlı “Böyük qırmızı ev” filminin də çəkilişi başa çatıb. Bu barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, “Böyük qırmızı ev” filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri yekunlaşıb. Hazırda montaj işləri aparılır. Bədii-sənədli film İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsiri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarından bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyevdir.

Film Mədəniyyət Nazirliyinin sifarişində “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.

Qeyd edək ki, film ötən il Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olub.

***M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”***

Xalq qəzeti.- 2022.- 4 fevral.- S.7.